

MEDIASIYA ŞURASININ ÜZVLÜYÜNƏ QƏBUL EDİLMƏ

PROSEDURU

1. Bu prosedur mediator, mediasiya təşkilatı və mediasiya təlimi qurumu kimi fəaliyyət göstərmək istəyən şəxslərin Mediasiya Şurasının üzvlüyünə qəbul edilməsi prosesini tənzimləmək məqsədi ilə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa (“Qanun”), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 5 sentyabr tarixli 386 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya reyestrinin aparılması Qaydası”na və Mediasiya Şurasının nizamnaməsinin 6.14.4-cü maddəsinə uyğun olaraq tərtib edilmişdir.
2. Qanunun 10.1-ci maddəsinin tələblərinə cavab verən şəxslər Qanunun 14.2-ci maddəsində nəzərdə tutulmuş sertifikatı aldıqdan sonra mediator qismində Mediasiya Şurasının üzvlüyünə qəbul edilə bilərlər.
3. Mediator qismində Mediasiya Şurasının üzvlüyünə qəbul edilmək üçün aşağıdakı sənədlər Mediasiya Şurasına təqdim edilməlidir:
 - 3.1. Ərizə;
 - 3.2. Şəxsiyyəti təsdiq edən sənədin surəti;
 - 3.3. Ali təhsil barədə sənədin notarial qaydada təsdiq edilmiş surəti;
 - 3.4. 3 illik iş stajını təsdiq edən sənəd;
 - 3.5. Çiyinlər, sinə və baş aydın şəkildə görünən, ağ fonda çəkilmiş elektron şəkil;
 - 3.6. Məhkumluq barədə arayış;
 - 3.7. Müraciət tarixindən ən geci 1 (bir) il əvvəl alınmış, Qanunun 14.2-ci maddəsində nəzərdə tutulan sertifikatın surəti;
 - 3.8. Vergi ödəyicisinin uçota alınması haqqında Şəhadətnamənin surəti (müstəqil mediator qismində fəaliyyət göstərəcəyi hallarda).
4. Ərizədə mediatorun əlaqə məlumatları (telefon nömrəsi, olduqda elektron poçt ünvanı və s.) və mediatorun fəaliyyət göstərəcəyi ünvan göstərilməlidir.
5. Qanunun 11.3-cü maddəsinin tələblərinə cavab verən hüquqi şəxslər aşağıdakı sənədləri təqdim etməklə, mediasiya təşkilatı qismində Mediasiya Şurasının üzvlüyünə qəbul edilə bilər:
 - 5.1. Ərizə;
 - 5.2. Hüquqi şəxsin nizamnaməsi (və ya müvafiq hallarda əsasnamə);
 - 5.3. Hüquqi şəxslərin dövlət reyestrindən çıxarış;

- 5.4. 2 (iki) mediatorla (onlardan ən azı biri ali hüquq təhsilli olmalıdır) əmək müqaviləsinin, həmin mediatorların şəxsiyyət vəsiqələrinin və mediasiya sertifikatlarının surətləri;
 - 5.5. Mediatorlarının siyahısı və onların şəxsiyyətini təsdiq edən sənədin surətləri;
 - 5.6. Əmək müqaviləsi bağlanmış mediatorların ən azı birinin ali hüquq təhsili barədə sənədin notarial qaydada təsdiq edilmiş surəti;
 - 5.7. Mediasiya xidmətlərinin keyfiyyətinin qiymətləndirilməsi üçün təsdiq olunmuş qayda;
 - 5.8. Ən azı iki otaqdan ibarət ofisə mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənədin surəti.
6. Qanunun 14.5-ci maddəsinin tələblərinə cavab verən hüquqi şəxslər aşağıdakı sənədləri təqdim etməklə, mediasiya təlimi qurumu qismində Mediasiya Şurasının üzvlüyünə qəbul edilə bilər:
- 6.1. Ərizə;
 - 6.2. Hüquqi şəxsin nizamnaməsi (və ya müvafiq hallarda əsasnamə);
 - 6.3. Hüquqi şəxslərin dövlət reyestrindən çıxarış;
 - 6.4. Ən azı 2 mediasiya təlimçisinin adı, soyadı, atasının adı və tərcümeyi-halı;
 - 6.5. Təlimçilərlə bağlanmış əmək və ya digər mülki-hüquqi müqavilənin surəti;
 - 6.6. Təlimçilər Azərbaycan Respublikasının vətəndaşı deyildirsə, onların Azərbaycan Respublikasında əmək fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən sənəd;
 - 6.7. Ən azı iki təlimçi barədə aşağıdakı sənədlərdən ən azı biri (fərqli olmalıdır):
 - 6.7.1. son iki ildə 10 mediasiya işi aparması barədə tərəflərdən alınmış yazılı və imzalı rəy (rəydə həmin şəxslərin şəxsiyyət vəsiqəsi məlumatları, mübahisə barədə məlumat və şəxslərin əlaqə vasitələri göstərməlidir) və ya rəsmi dövlət orqanından və ya beynəlxalq təşkilatdan bu barədə arayış; və ya
 - 6.7.2. təlimçinin son 6 (altı) ildə mediasiya üzrə (o cümlədən, mübahisələrin alternativ həlli fənninin tərkib hissəsi olaraq) azı 2 (iki) il pedaqoji staja malik olmasını təsdiq edən müvafiq ali təhsil və ya rəsmi ixtisasartırma müəssisəsindən arayış və ya beynəlxalq layihənin adı, təşkil edən və ya maliyyələşdirən beynəlxalq dövlətlərarası təşkilatın və ya dövlətin adı göstərməklə, son 3 (üç) ildə beynəlxalq layihələr çərçivəsində ən azı 2 mediasiya təlimi aparmasını təsdiq edən arayış;
 - 6.7.3. beynəlxalq mediasiya təşkilatının təşkil etdiyi "mediasiya təlimçilərinin təlimindən" sertifikat və sertifikatı verən təşkilatın beynəlxalq mediasiya təşkilatı olduğunu sübut edən sənədlər (5-dən çox ölkədə beynəlxalq təşkilatın və ya dövlətlərin təşkil etdiyi və ya maliyyələşdirdiyi layihələri icra etdiyini təsdiq edən sənəd və ya 3 və ya

daha çox ölkədə rəsmi mediasiya təşkilatı kimi qeydiyyatdan keçdiyini təsdiq edən sənəd);

- 6.8. İlk hazırlıq və ixtisasartırma mediasiya dərsləri üzrə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun hazırlanmış, üçüncü şəxslərin əqli mülkiyyət hüquqlarını pozmayan təfsilatlı proqram (o cümlədən, gündəliklər və tədris vəsaitləri).
7. Mediasiya təşkilatı və ya mediasiya təlimi qurumu qismində Mediasiya Şurasının üzvlüyünə qəbul olmaq üçün müraciət edən hüquqi şəxslər ərizədə qanuni təmsilçisinin əlaqə məlumatlarını (telefon nömrəsi, olduqda elektron poçt ünvanı) və daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yeri göstərməlidirlər.
8. Tələb olunan sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar olduqda, müraciət edən şəxs Mediasiya Şurasının tələbi ilə 5 iş günü ərzində bu çatışmazlıqları aradan qaldırmalıdır. Bu bənddə nəzərdə tutulan müddət ərzində çatışmazlıqlar aradan qaldırılmazsa, Mediasiya Şurası üzvlüyə qəbul etməkdən imtina barədə qərar qəbul edir.
9. 3-cü, 5-ci və 6-cı bəndlərdə nəzərdə tutulan sənədlər təqdim edildikdən sonra Mediasiya Şurası tərəfindən üzvlüyə qəbul etmək və ya üzvlüyə qəbul etməkdən imtina barədə qərar qəbul edilir. Mediasiya Şurasının üzvlüyünə qəbul edilmə barədə qərar qəbul edildikdən sonra Mediasiya Şurası 5 (beş) iş günü ərzində "Mediasiya reyestrinin aparılması Qaydası"na uyğun olaraq mediatorları, mediasiya təşkilatlarını və mediasiya təlimi qurumlarını mediasiya reyestrinə daxil edir.
10. Mediasiya Şurasına üzv olmaq üçün təqdim edilən sənəd və ya məlumatlarda qəsdən hər hansı saxta məlumat əks etdirildikdə və ya əhəmiyyətli məlumat gizlədildikdə, Mediasiya Şurasının qərarına əsasən həmin şəxsin Mediasiya Şurasına üzv olmaq üçün müraciət etmək hüququ 5 il müddətində məhdudlaşdırıla bilər.
11. Şuraya üzvlük haqqı Mediasiya Şurasının nizamnaməsinə uyğun olaraq, aylıq ödənilməklə Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda fəaliyyət göstərən mediatorlar üçün aylıq 60 (altmış) manat, Azərbaycan Respublikasının digər şəhər və rayonlarında fəaliyyət göstərən mediatorlar üçün aylıq 40 (qırx) manat, Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda fəaliyyət göstərən mediasiya təşkilatları üçün aylıq 250 (iki yüz əlli) manat, Azərbaycan Respublikasının digər şəhər və rayonlarında fəaliyyət göstərən mediasiya təşkilatları üçün aylıq 150 (yüz əlli) manat və mediasiya təlimi qurumları üçün isə aylıq 1 000 (min) manat həcmində müəyyən edilir. Üzvlük haqqı hər növbəti ayın 10-dək Şuranın bank hesabına köçürülməlidir. Üzvlük haqqı cari il üçün birdəfəlik də ödənilə bilər.